

TARİXDƏ VƏ YADDAŞLARDADA YAŞAYAN 23 AY

Tariximizin şərəflü sahifələrindən olan Azərbaycan Xalq Cumhuriyyətinin 100 yaşı tamam olur. Bununla əlaqədər canab Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalanıb və 2018-ci il Cumhuriyyət İli elan olunub. Bəs bir əsr öncə xalqımızın qabaqcıl fikirli, yüksək təhsilli, geniş dünyagörüşüne malik vətənpərvər övladlarının qurduğu, Şərqdə ilk demokratik respublika kimi tanınan Cumhuriyyətimiz necə yarandı, hansı mərhələlərdən keçdi, nə cür süqutə uğradı?

Bu və digər suallara cavab tapmaq üçün AXC dövrünün araşdırmaçısı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevlə səhbətləşdik. Əfqan müəllim İstanbul Universitetində bakalvr və magistr təhsili alıb. Daha sonra həmin universitetdə doktorluq disertasiyası müdafiə edib. "Azərbaycanda yeniləşmə və milliyatçılık hərəkatı (1800-1918)", "Azerbaycan siyasi düşüncə tarihi və Mirzə Bala Mehmetzade", "Tarixdən günümüze Azərbaycan" kitablarının müəllifidir.

- Əfqan müəllim, ən əvvəl XX əsrin başlanğıcına qayıdaq və dövrün içtimai-siyasi durumunu təsvir etməye çalışaq...

- Bir millatın mövcudluğunda mətbuatın çox böyük əməyi vardır. 22 iyul 1875-ci ildə Həsən Bay Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qazeti ilə milli mətbuatımızın təməli qoyuldu. Lakin "Əkinçi" 1877-ci ildə rus-türk müharibəsinə görə bağlandı. 1879-91-ci illərdə Səid, Cəlal və Kamal Ünsizəda qardaşları tərəfindən "Ziya", "Ziyavi-Qafqaziyyə" və "Kəşkül" qəzetləri və kəşkül jurnalları nəşrə başladı. Bunlar da bağlandıqdan sonra 1903-cü ilə qədər cəmiyyətimiz milli mətbutsız qaldı.

XX əsrin əvvəllərində Azərbaycanda ümmətçilikdən millətçiliyə doğru addimlar atılmaqdır. Xalqımızda bir milli oyanış hərəkatı nəzərə çarpırdı ki, bu da 1905-ci ildə Rusiyadakı burjua-demokratik inqilabından sonra daha mütaşəkkil xarakter aldı. Ölkəmizdə şöbələri yaradılan sosial-demokrat yönülü partiyalar öz yanlarında milli düşüncəli insanların təşkilatlanmasına zəmin hazırladı. Həmin dövrə, eyni zamanda, Şahtaxtalı Məhəmməd ağa tərəfindən "Şərqi-Rus" qazeti, inqilabın təmin etdiyi nisbi hərriyyət sayəsində "Hayat", "Irşad", "Tərəqqi", "Füyuzat", "Dəbistan", "Molla Nəsrəddin" kimi elmi-adəbi-satirik mətbuat yaranıb fəaliyyət göstərdi. Bu mətbuata Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, rəhbərlik edirdilər. Bu mətbu orgaşların ardınca isə yeniləşmə və milliyatçılık dövrünün təsiri ilə "Rəhbər", "Bəhlul", "Takamül", "Təzə Hayat", "İttifaq", "Zənbur", "Sada", "Sadayı-vatan", "Sadayı-haqq", "Sadayı-Qafqaz", "Həqiqat", "Günaş", "Yeni Həqiqat", "Məlumat",

"Yeni İrşad", "Yeni Füyuzat", "Hilal", "Nicat", "İqbəl" adlı mətbuat orqanları işq üzü gördü. "Kaspi", "Füyuzat", "Irşad", "Molla Nəsrəddin", "Hayat" məcmuələri böyük təbliğat, maarifçilik işi aparır, milli təfəkkürü cıtlayırdı.

Bu arada əhali də çar əsul-idarəsinin yeritdiyi siyasetlə razılaşdır, əlavə güzəştlər, imtiyazlar istəyirdi. Belə bir zamanda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əlimərdan Bay Topçubaşov, Əli Bay Hüseynzadə, Ruhullah Axundov, Əhməd Ağaoğlu, cəmiyyətdə söz, mövqə, nüfuz sahibi olan başqa şəxsiyyətlər meydana çıxdı və milli ideologiyaya rəhbərlik etməyə, içtimai-siyasi proseslər yönəltməyə başladılar. Beləliklə, "Hümmət"lə, "Difai" ilə start götürən içtimai-mənəvi müdafiə fəaliyyəti tədricən siyasi təşkilatlanma mərhələsinə keçdi. Bildiyiniz kimi, həmin dövrə Rusiyada vəziyyət mürəkkəb idi, xalqlar aqlıq, yoxsulluq, səfəlat içerisinde yaşayırlıdalar, xüsusən 1905-ci il burjua-demokratik inqilabı, rus-yapon müharibəsi və Birinci Dünya savaşındakı mağlubiyətdən sonra çar hakimiyətinə etimad tamamilə itmişdi. 1917-ci il inqilablarından sonra isə onsuza da çürük dirəklər üzərində qərar tutmuş mütləqiyət monarxiyasının çökəsi ilə müstəmləkə boyunduruğundakı xalqların milli azadlıq hərəkatı alovlandı. Azərbaycanda bir milliyatçılık dalğası baş qaldırdı ki, həmin ideyaların da kökü, toxumu Türkiyədən gəldi. Artıq xalqın milli şüuru oyanır, insanlar milli kimliyini, azəri türkələri olduğunu dərk edir, qəzet-jurnallarda bu oyanışa, özünüdürkə səsləyən məqalələr dərc olunur, əhali arasında yayılırdı.

- Cumhuriyyət ideyalarının həyata keçirilməsi və Azərbaycan həqiqətlərinin dünyaya təqdimatında beynəlxalq tribunaların na kimi rolü oldu?

- Həmin fikirlər daha geniş arealı əhatələdikcə, Məhəmməd Əmin Bay "Hümmət" in belə ağır və məsuliyyətli yükü götürməyi bacarmayağı, kütlələri milli idealların arxasında - Cumhuriyyət quruculuğuna apara bilməyəcəyini düşünür və Nəsib Bay Yusifbəylini Bakıya dəvət edir. 1905-ci il hadisələrindən sonra məmləkətəmizdə özbaşınlıq hökm sürür, paytaxtimizdə eser-menşeviklər və daşnaklar at oynadırdılar. Mərkəzi hakimiyətin ucqarlarına təsirinin get-gedə azaldığını, təradilən qırğınların qarşısını almaqda acizliyini görən vətən, millət təssübkeşləri çıxış yolları arayır, müdafiə tədbirləri həyata keçirir, əzilən xalqın fəryadını müxtəlif tribunalardan çatdırmağa çalışırlar. Əsas missiya 11 dekabrda I Dövlət Dumasına seçilən vəkillərin üzərinə düşündür - Əlimərdan Bay Topçubaşov, Xəlil Bay Xasməmmədov, İsmayıllı Xan Ziyadxan, Məmmədətgə Əliyev, Əsədulla Muradxanov, Əbdürəhim bay Haqverdiyev və digərləri Du-

mada İsmayıllı Bay Qaspıralının rəhbərlik etdiyi müsəlman fraksiyası ilə six əməkdaşlıq şəraitində Rusiya Müsəlmanları İttifaqını yaradılar. Həmin iclaslardakı çıxışlar Azərbaycanın sonrakı tələyində böyük rol oynadı. Bildiyiniz kimi, coxsayı müsəlman qırğınları baş verirdi. Dumada söz alan İsmayıllı Xan Ziyadxan diqqəti ölkəmizdəki sözügedən qətlamlara yönəldi və hətta Gəncədə tərədilmiş facialərə toxunaraq küçələrə səpalənmiş cəsədlərdən, babasının da naşının günlərlə optaqlıda qalmışından, bütün bu vəhşiliklərin mövcud hakimiyəti gözən salmasından səhbat açmaqla çarın zədalənmiş imicinin bərpası üçün geniş imtiyazlar tələb etdi. Xalqın yenidən hörmətinə qazanmaqdan ötrü anadillli mətbuat, təhsil, seçib-seçilmək, vergi, hərbi xidmətə, rəsmi vazifələrdə təmsilçilik hüquqlarının tanınmalı olduğunu bildirdi. Sevindirici haldır ki, İsmayıllı Bayın təsirli çıxışı müsbət bahəsini verdi; o, ayaqıldırdı, tələblərinin qəbulundan əlavə, Dumada an çox səsə malik Kadetlərin Azərbaycana və azəri fraksiyasına münasibəti tam dəyişdi.

- Söyügedən hadisələr kontekstində siyasi proseslərdə tədricən ümmətçilikdən millətçiliyə keçidin müşahidə olunması ilə, yəqin, razılaşarsınız...

- 1906-ci il aprelin 23-də Rusiya müsəlmanlarının bir həftə sürən III qurultayı keçirildi. Dumaya növbəti seçkilərdə Əlimərdan Bay Topçubaşov deputat seçilməsə də, Rusiya Müsəlmanları İttifaqının sədri kimi faaliyyətini davam etdirirdi. Eyni zamanda, qanunverici orqanın yerləşdiyi binanın qarşısındaki "Avrora" mehmanxanasında qalırıdən tələyüklü masalaların müzakirəsi ilə əlaqədar azərbaycanlı vəkillər onun otağına gedir, qərar və tövsiyələrini dinləyirdilər. Artıq partiyaya çevrilən Rusiya Müsəlmanları İttifaqında siyasi qərarların qabulu geniş vüsət almışdı. Tələblər isə daha çox mövcud vəziyyətlə razılaşmayan, barışmayan Azərbaycanda bir özgürlik, bağımsızlıq küləklərinin əsməsi xəbərlərini ehtiva edirdi. Topçubaşov söyügedən istiqamətdə Rusiya müsəlmanlarından kömək gözlədiyi açıqladı və Qaspıralı həmin dəstəyi göstəracayına söz verdi. Beləliklə, Azərbaycanda ümmətçilikdən millətçiliyə doğru böyük bir mərhələnin əsası qoyulur. 1907-ci ildə Fatalı Xan Xoyskinin Dumaya seçilməsi ilə bu quruma təzə nəfəs, qan gəlir. Tiflisdə İbrahim Bay Vəkilovun təşəbbüsü ilə azərbaycanlılar tərəfindən "Müdafia" təşkilati yaradılır ki, milli hərəkatın möhkəmlənməsi namənə ianələr toplayaraq maddi yardımını əsirgəmir.

Təfəkkürdəki yenilənmələr təzə məcmuələrin, qurumların meydana gələsi ilə nəticələndi. 1906-ci il noyabrın 1-də Əli Bay Hüseynzadənin məşhur dərgisi naşra başlıdır və "Molla Nəsrəddin"la gözü açılan kütlələrin "Füyuzat"la milli özündərki xeyli gücləndi. 22 avqustda isə bay Aşurbəylinin (Muxtarov) "Nicat", on gün fərqli "Naşri-maarrif", "Səadət" cəmiyyətləri və sair maarifçi təşkilatlar qurulur ki, bunlar da xeyriyyə missiyası adı altında imkansız insanları təhsilə, müstəqilliyyə, yeni həyata səsləyirlər. Müstəqilliyyə doğru gedən illərdə Rəsulzadənin yayılmışlığı "Açıq söz", ardınca "Bəsirət", "Füyuzat"ın ənənəsini davam etdirən "Şəlalə", milliyyət prinsiplərini yayan "Dirilik", elmi-adəbi-tərbiyəvi "Məktəb", "Qurtuluş", "Tuti", "Babayı-əmir", "Məzəli" kimi məcmuələr də bu qəbildəndir.

- Şübhəsiz ki, belə strateji hədəflərə xarizmatik liderin, güclü komandanın köməyi ilə çatmaq mümkün idi...

- Bəli, küçələrə, meydanlara çıxb etirazını bildirən xalq kütülərinin bir rəhbərə, yönəldici, idarədici mərkəzə ehtiyacı vardı. Belə bir zamanda Rəsulzadənin dəvəti ilə Nəsib Bay Yusifbəyli Bakıya gəlir və bir tərəfində "Hümmət"çilərin (N.Nərimanov, M.Ə.Rəsulzadə, Ə.Pepinov, Ruhullah Axundov), digər tərəfdə isə millətçilərin aylasayı Dəyirmi masada müzakirə başlanır. Nəsib Bay Rəsulzadəyə üz tutub "məqsədin milli, yaxud bolşevik hökumətin qurulması" olduğunu soruşur və cavabı dini dəlikdən sonra onun yanındakılara göstərərək "bu adamlarla milli dövlət qurmaq mümkün-süzür" deyir və Məhəmməd Əmin Bay özü ilə Gancaya götürür. Bu hadisə 1917-ci ilin 26-30 oktyabr tarixində baş verir, ayın 31-də isə Yusifbəyli Şah Abbas məscidi qarşısına təxminən 10 min adam top-layaraq artıq mövcud quruluşdan müsbət heç na gözləmədiklərini, yeni yola çıxmış garəkliyini bildirir. Eləcə də həmin proseslərə Rəsulzadənin rəhbərlik edəcəyini, daim xalqın içində olacağını vurgulayır. Məhəmməd Əmin Bay söyügedən mənzərədən çox tasırlar, çıxışına ilk dəfədir ki, belə coxsayı insanları bir yera cəmləşdiyi



M.Ə.Rəsulzadə

gördüyü etirafı ilə başlayaraq əsas hadəflərindən səhbat açır. Bunu nüda da Türk Ədəmi-Mərkəziyyətlə Müsavat partiyasının ittifaqının təməli qoyulur.

Bu hadisədən sonra Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda Xalq Komissarları Soveti qurulur və paytaxtda, bölgələrdə daha ağır qırınlar tərədir.

1917-ci il martın 9-da Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəciliş sisteminin - canışınlığın lağıvi barədə qarar verdi, əvəzindən Cənubi Qafqazdan Dövlət Dumasına seçilmiş deyilər tərədir.

- Əfqan bəy, belə bir şəraitdə Zaqqafqaziya Seymi hansı zərurətdən yarandı və nə qədər fəaliyyət göstərdi?

- 1918-ci ilin 14 fevralında isə Cənubi Qafqazdan Ümumru-

(müsəlman), gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratırdılar. Ümumrusiya Müəssisələr Məclisinə seçkilər 1917-ci ilin noyabrında, inqilabdan sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə faktiki uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) Müəssisələr Məclisinin fəaliyyətə başlamasına imkan vermədi. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament (Seym) yaratmaq qərarına gəldilər. Seymin 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi. Bu da Cənubi Qafqaz üzrə 1 milyon müsəlman seçicinin səsi demək idi.

Həmin il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası baş tutdu. Seymdəki üç əsas partiya – gürcü sosial-demokratlar (menşeviklər) 32, "Müsavat" və bitərəflər partiyası 30, ermənilərin "Daşnakşütün" partiyası 27 deputatla təmsil olunmuşdu. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların "İttihad", "Hümmət", müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı.

22 aprelədə Zaqafqaziya seyminin azərbaycanlı, gürcü və erməni deputatları paytaxt Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradığını elan etdilər. Seymdə 44 nəfərlik azərbaycanlı deputatların 30 nəfərinə müsavat və bitərəflər fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Malik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı.

1918-ci il mayın 26-də Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkünlünü səbab göstərərək federasiyadan çıxdılar. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının lağvi barədə qərar qəbul olundu.

Zaqafqaziya Seyminin süqutundan sonra – 27 may 1918-ci ildə qurumun azərbaycanlı deputatları Tiflisdə fəvqələdə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaratırdılar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 28 nəfərlik Milli Şuranın sadri Məhəmməd Əmin Rəsulzadə, müavini Həsən Bay Ağayev, katibi Mustafa Mahmudov seçildi.

Zaqafqaziya Federasiyاسının cəmi bir ay mövcud olmasının asas səbəblərindən biri də erməni tərafın həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Seymin iclaslarında Azərbaycan tərəfi dəfələrlə erməni deputatlara xalqımıza qarşı terror və taxribatları dayandırmağı tələb etmiş, onlar da öz çeteləri ilə görüşüb həmin şəxs bir Turan sevdalısı idi, Cümhuriyyət rəhbərimizi da yüksək səviyyədə qarşılayaraq "Türklər üçün vatan na Türkiye, na də Türkistan, fəqat böyük Turandır" söyləyir. Rəsulzadə xatirələrində yazır ki, sanki bir Osmanlı generalı ilə deyil, Əli Bay Hüseynzadə məktəbi keçmiş şəxsiyyətlə, onun talabəsi ilə qarşılaşdırımdı. Türkiye müdafiə naziri təassüflə durumu izah edir və sadəcə, Nuru Paşanın rum elindən dönmüş Çatalca ərazisində yerləşən 4500 əsgərinin olduğunu bildirir. Onunla görüşdə isə türk komandan Azərbaycana sevgisini və daim köməyə hazır olduğunu bayan edir. Bu görüşdən sonra Rəsulzadə və Yusifbəylinin tapşırığı ilə Nağı Bay Şeyxzamanlı, eləcə də türkəyə yaxşı bilən mesxeti türkü Ömer Faiq Nemanzada ordu ilə bağlı digər məsalələri həll etmək übünlə İstanbula göndərilir. Ciddi

deməyə əsas verir ki, idarəcilik tamamilə qeyri-müsəlmanların nəzarətindədir. Bundan əlavə, silahlı ingilislərin də irticaya köməyə galməsi durumu bir az da kəskinlaşdırıldı. Seymin 26 may tarixli son iclasında Məhəmməd Əmin Bay Çxengeli-Jordaniyaya milli hökumət qurmaq üçün Gəncəyə getmək fikrini söyləyir. Gürcü siyasetçi isə terror və qətləmin hər tərəfi bürüdüyüünü, hatta Gəncədə belə, güvənlilikdə olmadıqlarını, burada təhlükəsizliklərinə təminat verə biləcəklərini bildirir, milli hökuməti də elə Tiflisdən elan etməyi məsləhət görür. Belalikla, mayın 27-də Gürcüstan, 28-də Azərbaycan dövlət müstəqilliyini bayan edir. Daha dəqiq, mayın 27-də axşam nümayəndə heyatımız toplanır və Fətəli Xan Xoyskinin rəhbərliyi ilə yaradılan müvəqqəti Milli Şura bayraq, gerb və sair barədə müzakirə apararaq ertəsi gün müstəqiliyimizi elan edir. Mayın 28-də Azərbaycanın İstiqlaliyyət Bayannaməsi qəbul olunur və Xoyskinin başçılığı ilə birinci hökumətin tərkibini açıqlanır. Mayın 30-də həmin kabinet Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə sənəd hazırlanır və dünya dövlətlərinə müraciət ünvanlanır.

- Malumdur ki, AXC olduqca mürakkəb şəraitdə, ağır şərtlər müqabilində yaşayıb püxtələşirdi, yeganə söykənəcəyi isə Türkiyə idi. Osmanlı imperiyasının tənəzzülü dövründə qardaş ölkənin dəstəyi, Qafqaz İsləm Ordusunun formaləşməsi necə mümkünlaştı?

- 4 iyunda Batumda Osmanlı dövləti ilə AXC arasında sülh, barış və dostluq haqqında müqavila imzalanır, suverenliyimiz Türkiyə tərəfindən tanınır. Ayın 12-də isə yəna orada Rəsulzadənin rəhbərliyi, Məhəmməd Bay Hacınskinin iştirakı ilə qardaş ölkənin nümayəndə heyəti ilə görüş keçirilir və müqaviləye Osmanlının Azərbaycana köməyini, lazımlı gələrsə, müdaxiləsini özündə ehtiva edən 2 maddə əlavə olunur. İyunun 14-də isə sözügedən maddələrə söykənən gənc dövlət rəsmən Türkiyədən kömək istəyir. Həmin təminat alından iki gün sonra – 16 iyunda AXC hökuməti Gəncəyə köçür və bu şəhəri özünün müvəqqəti paytaxtı elan edir. Ərtəsi gün isə Xudat Bay Rəfibəyli kabinetin sahiyyə naziri təyin olunur.

Xatırladım ki, o döndə qonşu ölkədə vəziyyət çox pis idi; Osmanlı son illərini yaşıyır, xarici müdaxiləcələr – ingilislər, fransızlar, qeyrilər məmləkətdə at oynadırdılar. Hərbi güc, ordu köməyi almaq məqsədilə ora gedən Rəsulzadə turk əsgərinin silah-sursatı, hüquqsuz şəkildə küçə-meydanlarda dolaşdığını görüb bərk heyatlanır. Sultanla görüşmək istəyində bulunur, lakin onu müdafiə naziri Ənvər Paşanın qəbul edəcəyini bədirirlər. Bildiğiniz kimi, həmin şəxs bir Turan sevdalısı idi, Cümhuriyyət rəhbərimizi da yüksək səviyyədə qarşılayaraq "Türklər üçün vatan na Türkiye, na də Türkistan, fəqat böyük Turandır" söyləyir. Rəsulzadə xatirələrində yazır ki, sanki bir Osmanlı generalı ilə deyil, Əli Bay Hüseynzadə məktəbi keçmiş şəxsiyyətlə, onun talabəsi ilə qarşılaşdırımdı. Türkiye müdafiə naziri təassüflə durumu izah edir və sadəcə, Nuru Paşanın rum elindən dönmüş Çatalca ərazisində yerləşən 4500 əsgərinin olduğunu bildirir. Onunla görüşdə isə türk komandan Azərbaycana sevgisini və daim köməyə hazır olduğunu bayan edir. Bu görüşdən sonra Rəsulzadə və Yusifbəylinin tapşırığı ilə Nağı Bay Şeyxzamanlı, eləcə də türkəyə yaxşı bilən mesxeti türkü Ömer Faiq Nemanzada ordu ilə bağlı digər məsalələri həll etmək übünlə İstanbula göndərilir. Ciddi

Eyni zamanda, Seym dağılıandan sonra fəaliyyəti harada davam etdirmək məsələsi qarşıya çıxdı. Paytaxtimzdakı vəziyyət tamamilə milli qüvvələrinə aleyhina idi, 1917-ci ilin 12 dekabrında qurulan Bakı Sovetindən nəticələr də həmin siyasi mənzərəni təsdiqləyir: 48 bolşevik, 85 eser, 36 daşnak, 18 müsavatçı, 13 eser təmsilçiliyi

silah-sursat qılığı olur, amma haradan keçsələr, "azəri qardaş bacılarını qırırlar, onlara yardımə gedirik" dedikdə, ali silah tutan əhalidə dəstəyə qoşulduğundan sıraları xeyli genişlənir. Həm də Doğu qoşunları komandanı, Ərzurumda dislokasiya yerindəki Kazım Qarabəkərə müraciət olunur və paşanın göndərdiyi nizami hissələr də yola çıxır, fəqat könüllülərin qoşulması ilə sayıları artlığından Kazım Qarabəkərə öz ordusunu geri çağırması xahişi ünvanlanır. Üstəlik, Azərbaycandan, eləcə də Gürcüstanın ərazisində yaşayan azərilərdən toplanmış könüllülər bu qüvvələri xeyli gücləndirir. Gəncəyə doğru istiqamət alan ordu və Nuru Paşanın qərargahı Sefalidə yerləşərək təlimlərə başlayırlar. Eyni zamanda, ölkədəki dini icmalara, müftilərə, axundlara, mollalara səsvermə hüquq verilir və onlardan xalq arasında, məscidlərdə minbələrdən milli orduya kömək üçün çağırış çıxışları xahiş olunur. İyunun 19-da respublikada fəvqələdə vəziyyət elan edilir. Ayın 23-də isə Zaqafqaziya seymindəki qanunların ölkə ərazisində qüvvədə saxlanılması qərara alınır. 24-də hökumətin mühüm qərarına əsasən, qida və qida məhsullarının xaricə aparılması yasaqlanır. İyunun 26-də Gəncədə Milli Ordu formalaşdırılır, ertəsi gün türk dili dövlət dili səviyyəsində qəbul olunur, rus rublu daxilda tədavül vasitəsi sayılır, iyulen 2-də Polis təşkilatı qurulur.

İyulen 12-də Qazaxda Azərbaycanın ilk sərhədi yaradılaraq qərargah üzərində bayraqımız asılır.

Nəhayət, ianə pullarla və çar ordusunun müxtəlif məntəqələrdəki anbarlarını əla keçirməklə silah-sursat ehtiyacını ödəyan, yerli gənc əsgərlərlə birgə təlim işlərini yekunlaşdırıran Zaqafqaz İsləm Ordusu erməni-daşnak qüvvələrinin divan tutduğu xalqın köməyinə tələsir. Azərbaycanın bütün ərazilərində – Kürdəmirdə, Qubada, Şamaxıda ağır döyuşlər baş verir və əzəli-əbədi düşmənlərimizin rüsvayı mağlubiyəti, pərən-pərən düşüb dağılıması nəticəsində daha böyük faciələrin qarşısı alınır. Zaqafqaz İsləm Ordusunun komandanlığı və şəxsi heyət əsl qardaş köməyi, fadakarlıq nümunəsi göstərir. O dövrə Mirza Bala Məhəmmədzadə həm silahlı qüvvələrinin imamı idi, həm də Cümhuriyyət tarixini yazmaq missiyasını yerinə yətirirdi. Xüsusi natiqlik qabiliyyəti də vardi, türk həkim yəzir ki, ağır döyuşlarda yaralılarla dolu səhra lazaretində – çadırda Mirza Bala-nın vətənpərvərlik coşqulu nitqindən sonra yarasını sarımaşa adam tapmırıq, yəni hamı yenidən savaşa yollanırı...

İyulen 25-də ingilis orduyu paytaxta girir, Bakı Kommunasını süquta uğradaraq, 30-da Sentrokəspidə diktaturlarını yaradır. Avqustun 3-də Nuru Paşanın köməkçisi Mürsal Paşa vəziyyəti nəzərə alaraq Bakı üzərinə hərəkat əmrini imzalayırlar; milli hökumət

xalq müraciətlə ali silah tutan hər kəsi köməyə çağırır və eser-menşeviklərə sarsıcı zərbələr vurulur.

23 avqustda Azərbaycan vətəndaşlığı, 28-də məktəblərdə türk dilində tədris haqqında qanun qəbul olunur.

Avgustun 24-də Əlimardan Bəy Topçubaşov Paris Sülh Konfransında AXC-nin iştirakına təminat məqsədilə, Türkiyədə fəaliyyət göstərən diplomatik korpuslar və nüfuzlu acnəbi iş adamları ilə danışıqlar aparıb sazişlər bağlamaq üçün İstanbula göndərilir. Həmin ayın 28-də müstəqilliyimizi istəməyən qüvvələr Berlinda bir araya galarək Bakının Rusiyanın tərkibində qalması barədə baynat imzalayırlar ki, bu da Rəsulzadə və Topçubaşovun sərt etirazı ilə qarşılıqlı.

Avqustun 31-də Ermanistan hökuməti İstanbul, Moskva və Berlinda daşnak quldurlar Andronik, Manukyan, Saakyanın terror təşkilatlarının cinayətlərinə görə üzr istəyib, yəni terrorçu dövlət və millət olduğunu etiraf edib.

İstanbula gedən nümayəndə heyatımızla görüşən türk sultani IV Mehmed Vahdəddin paşa Azərbaycana dəstəyini əsirgəməyəcəyini və Zaqafqaz İsləm Ordusunu salahiyətlilərindən – zabitlərdən, əsgərlərdən istəyən qalib burada fəaliyyət göstərməsinə maneə tərədiləməyəcəyini bildirir.

Sentyabrın 9-da dövlət məmurlarına, mülliimlərə dəmir yolu nəqliyyatından pulsuz istifadə hüququ verilir. 14 sentyabrda Cümhuriyyətin ilk Qurban bayramının keçirilməsi qarara alınır və aztəminatlı ailələrə qurbanlıq paylaşması üçün komissiyalar yaradılır.

Sentyabrın 15-i Bakı Sentrokəspidə eser-menşevik török təkintülərindən təmizlənir və on gün sonra milli hökumət Gəncədən Bakıya köçürülür. Hökumətin bu döndəki qərarlarından biri isə ölkədə neft sənayesinin milliləşdirilməsi olur.

Lakin Birinci Dünya müharibəsində mağlub olmuş Osmanlı imperatorluğu Mudros müqaviləsinə görə öz qoşunlarını Azərbaycandan geri çəkmək məcburiyyətində qalır, 17 noyabrda ingilis ordusunun komandanı general V.Tomsonun rəhbərliyi ilə müttəfiq dövlətlərin qoşunları Bakıya daxil olur...

Lakin çatın gündə köməyimə tələsan, mövcudluğumuz və istiqaləmə namına şəhidlər verən türk qardaşlarımızın, necə deyarlar, ürəyi burada qalır, Zaqafqaz İsləm Ordusunun rəhbərliyi yənə də xahişini çatdırırlar. Ingilislər əvvəl müxtəlif ictimai yerdə, dövlət



binalarının üzerinde asılmış milli bayraqımıza qısqanlıqla yanaşsa da, xalqın qazabından ehtiyatları və sənaye-ticari maraqlarını, neftə sahiblənmək arzularını öna çəkib bəzi məsələlərdə güzəştə gedirlər.

Dekabrin 7-də indiki Əlyazmalar İnstitutunun binasında Azərbaycan Parlamentinin açılışı olur və ilk çıxışını edən Məhəmməd Əmin Rəsulzadə eyvana çıxaraq xalqa məşhur müraciətini ünvanlayır.

Burada bir məqamı vurğulamaq lazımdır ki, dövlət müstəqilliyimizi gözü görməyən, suverenliyimizlə nəallac razılaşan ingilislər Osmanlı-Azərbaycan münasibatlarından və Rəsulzadanın Türkiyə ilə əlaqələrindən xəbərdar idilər. Ona görə də cidd-cəhdlərə geniş, coxcahətli faaliyyətini məhdudlaşdırmağa çalışırdılar. Milli Şura rəisi olaraq parlament seçkiləri ərafəsində bütün sənədləri, yazışmaları, hətta deputat mandatları da onun tərəfindən imzalanmışdı. Parlament açılışının ertəsi günü Milli Şura buraxılır, Rəsulzadə salahiyətlərini Məclisi-məbusana verir. Parlament etimadını itirdiyi halda isə salahiyətlərin takrarən Milli Şuraya keçməsi və yenidən başqanlığın rəhbərliyi qərara alınır. Bu, o deməkdir ki, Məhəmməd Əmin Bay yeni hökumətdə yer almır; Əlimərdan Bay Topçubaşov parlament sədri, Həsən Bay Ağayev sədr müavini seçilir. Dekabrin



Parlamentin açıldığı bina – indiki Əlyazmalar İnstitutu

28-də növbəti qərarla Azərbaycan Cümhuriyyəti sərhədləri daxilində rəsmi dövlət elan edilir. 1919-cu ilin 15 yanvarında hökumətin sərəncamı ilə Xosrov Paşa Sultanov Qarabağın general-qubernatoru təyin olunur. Lakin Qarabağda, Zəngəzurda, Lənkəranda hakimiyyət tamamilə milli qüvvələrin elində deyildi, bir yandan ermənilər fürsət dündükdə müsəlman qırğını tördür, digər tərəfdən rus-bolşevik birləşmələri ciddi təxribatlarla ahalini hökumət əleyhina qaldırırlar...

- Va demək oları ki, xırda təfərrüatlara varılmaqla Cümhuriyyət qurucularını gözdən salmağa yönələn bu və digər hadisələr milli hökumətin çöküşünə hesablanmışdı və buna aparındı?

- Nəzərə alaqlı ki, təsisat yeni qurulmuşdu və hələ qarşıda həllini gözləyən çoxsaylı problemlər vardı. AXC rəhbərliyinin formalasdırlığı demokratik mühitdə fəallaşan antimilli fraksiyalar ağır şəraitdə yaşayan narazı kütütlərin içərisində güclü əks-təbliğat aparırdılar. Eyni zamanda, ölkədə bolşeviklərin sayı və təsiri artmağa başlayır, Bakıda əsas işçi qüvvəsi sayılan fəhlə sinfi proletariat adı altında siyasi cəhətdən savadsız kəndlilərlə birgə həmin düşərgəyə meyilliñirdilər.

1919-cu ildə Rusyanın xarici işlər naziri Çiçerin Azərbaycanda yerleşmiş menşeviklərin ölkəsi əleyhina faaliyyəti bəhanəsi və onların buradan çıxarılması tələbi ilə Xoyski hökumətinə nota göndərdir. Amma Fətəli Xan həmin ultimatuma əhəmiyyət vermır. Bundan başqa, şimal qonşumuz kəskin yanacaq qıtlığı ilə üzəmiş, bir sır fabrik-zavodları bu üzən dayanmışdı; neft-qaz ehtiyatlarının cəmləşdiyi məkanlarda Denikin və Kolçaqın nəzarətində idi. Yəni konkret şəkildə, neftsz sovet hakimiyyətinin qurulması mümkün deyildi.

Digər məsələ Rusiyadan mədat, kömək uman Türkiyə faktoru ilə bağlıdır. Belə ki, Atatürk milli hərəkat başlamışdı və silah-sursata, texnikaya ciddi ehtiyacı vardı, həmin yardımı da Rusiyadan gözləyirdi. Tevfiq Paşanı, Fuad Cəfərsoyu Moskvaya göndərməsi sayasında müxtalif müqavilələr imzalandı və iki ölkə dostlaşdı. İlk notasına cavab almayan Çiçerin yaranmış durumu bir fürsət bilərək onsu da AXC-ni əzməkdən ötrü Dağıstanında toplaşmış rus ordusunun Türkiyəyə yeridilməsinin yalnız Azərbaycan ərazisindən mümkündüyü versiyasını ortaya atdı. Və Azərbaycana ünvanlanan ikinci ultimatum da parlament tərəfindən rədd edildi. Artıq danişq imkanının qalmadığını görən bolşevik Rusiyası məhz Türkiyəyə silah-sursat, lazım galsa, əsgəri yardım variantından bəhralanmaya çalışdı. Moskvanın ölkəmizə birbaşa müdaxilə etməməsinin sababi isə ingilislərlə qarşı-qarşıya gəlmək istəməməsindən qaynaqlanırdı; yeni bir cəbhə açılmasını arzulamırdılar. Belə bir vəziyyətdə Fuad Cəfərsov təkrarən Moskvaya çağırılır və "qırmızı ordu"nın Azərbaycan ərazisindən keçib getməsi məsələsi qaldırılır. Həmin görüşə Türkiyədəki səfirimiz İbrahim Əbilov da qatılır və deyilənə görə, hazırlanın məşum plan dan xəbəri olduğundan bir daha silahdaşlarının yanında görünür. Türkiyənin dəfələrlə xahişi naticəsiz qalır və Mustafa Kamal paşa hökumətinin məktubu parlamentin müzakirəsinə verilir, artıq ham həmin qoşunların məmləkətimizə hansı niyyətlə ayaq qoyduğunu yaxşı anlayır, buna görə də ciddi etirazlar səsləndirilirdi. Nahayət,

xahişin ratifikasiyasına kömək üçün Rəsulzadəyə müraciət olunur. Məhəmməd Əmin Bay artıq səhhatində problemlər yaşayan Nəsib Bay Yusifbəylini Gəncədən Bakıya dəvət edir və parlamenti topluyır. Kürsüdən deputatlarla müraciətlə zəmanət istiqlaliyyətimə dəstək olan Türkiyəyə kömək məqsədilə rus hərbçilərinin tranzit keçib getməsinə izn vermek zərurəti anlıdır və təklifin səsə qoyulması qərarlaşdırılır. Mövcud-ictimai-siyasi vəziyyətdə bolşevik təsirli qüvvələrin üstünlüyü ilə bolşevik ordusunun girişinə icazə verilir.

Məhaçqalada amra hazır qoşun elə Yalamanan sarhədi adlayan andan talan və qətləmə başlayır. Behbud xan Cavanşir Qubadan Bakıya teleqram vuraraq markazi hökuməti kritik durumdan hali edir. Rəsulzadə harbi nazir Mehmandarovu çağırıb müqavimət imkanlarını soruşur, məlum olur ki, paytaxtda 2000-2500 nəfər cəvərində polis-jandarm bölmələri var, milli ordunun əsas hissələri Gəncədə, Qarabağda, Lənkəranda və sərhad bölgələrindədir. Belə təqdirdə, lazımi qüvvələrin galib çatmasına qədər 2-3 gün müddətində şəhərin müdafiəsini donanmaya tapşırmağı düşünürler, yəni bu vaxt ərzində işgalçı qüvvələrin Bakıya girişini əngəllənməli idi. Parlamentdə Əliheydər Qarayevin əlindəki ultimatomu görən Rəsulzadə bərk narahatlı keçirir. Bilirsiz ki, Ə.Qarayev Rəsulzadə və milli qüvvələrlə düşmənciliyən əlavə, sovetlərdən ötrü doğma övladını qurban verməyə hazır, amansız bolşevik idi. Məhəmməd Əmin Bay heç fikrini bildirməyə macəl tapmamış, Çingiz İldirimin bolşeviklərin tərəfində olduğu, gəmiləri və yüksəkliklərdəki topları əla keçirdiyi söylənilir. Əliheydərsə əlindəki təslimlilik aktını masanın üzərinə qoyur və gündüz 12.00-dan axşam 23.00-dək vaxt verir. Məşum və işgalçi sənəd 22.30-da imzalanır.

- Lakin tarixlə daha yaxından tanışlıq, bolşevik Rusiyasının təbii sərvətlərimə həris marağı barədə faktlar elə həmin icaza olmadan da irticanın şəhə qalxacağını, gənc demokratik respublika üzərinə hücumu keçəcəyini deməyə əsas verirdi.

- Bəli, tamamilə razıyam. Haşıya çıxaraq bildirmək istəyirəm ki, müstəqil Azərbaycana qarşı hücumu hazırlaşan işgalçi ordunun bir ucu Dərbənddəydisə, digəri Petroqraddaydı, yəni onların ərazimizdən keçib Türkiyəyə getməsinə icaza verilməsəydi belə, min bir bahana ilə sınırları aşacaqdılar... Xüsusən elə bir dövrə ki, yenica formalasın milli ordunun bu səviyyədə irticaya müqavimət göstərmək gücü, yanımızda da Qafqaz İsləm Ordusu yox idi...

Daha sonra Ə.Məhəmmədzadə, M.B.Məhəmmədzadə, M.Rəsuloglu Cəfər Cabbarlinin Çəmbərəkənddəki evinə gedirlər. Orada Nağı Bay Şeyxzəməni çatdırmaq üçün siyahı verib liderlərin, öncüllərin ölkədən çıxarılmasını, Mirzə Bala Məhəmmədzadəyə isə gizli Müqavimət Hərəkatı qurmayı tapşırırlar. Məhəmməd Əmin Bay Bakı qoşusu, həm də öz mühafizə xidmətinin başçısı Balasadiq Zeynalovun müşayiəti ilə Abbasqulu Ağa Kazımzadə ilə birgə Lahica gedərək bir müddət orada gizlənir. Bir axtarış naticəsində yeri təsbit olunur və həbs edilərək Bakıya gətirilir. Xüsusi şöbənin zirzəmisinə yerləşdirilir, Ponkratov tərəfindən dəfələrlə sorğu-sual olunur. Stalin onunla görüşmək üçün həbsxanaya gəlir və Moskvaya getməsi qararlaşdırılır. Bir neçə gündən sonra Rəsulzadə əmisioglulu Rəsuloglu ilə birlikdə Bakı Dəmiryol Vəzqələ - onu gözləyən Stalının olduğu qatara gətirilir. Onun Moskvaya yola salınması üçün

müşayiət edən mühafizəçi xatirələrdə bildirir ki, vaqonun qapısını döydüm, qarşıma yoldaş Stalin çıxdı və dustaqla qucaqlaşır görüşdü, sonra təhvil-təslim aktına "prinyal tovariş Stalin" yazıb qol çəkdi və mənə uzadıb getməyi istədi.

Iosif Stalin Məhəmməd Əmin Bay özü ilə Moskvaya apararaq Zaqqafqaziya məsalələri üzrə müşavir təyin edir, eləcə də bütün siyahadaları ilə əməkdaşlığı hazır olduğunu bildirir. Lakin onun çağırışı ilə üzə çıxıb sovetlərlə çalışan cümhuriyyətçilərin sonrakı aqıbatını görüb aldadıldıqını başa düşür...

- Əfqan müəllim, Cümhuriyyətin 100 illiyi ilə bağlı məlum Sərəncamın imzalanması xəbərini necə qarşılınız?

- Əlbatta ki, çox sevindim, həm suverenliyimiz yolunda maşaqqtılara sina gəmiş böyük şəxsiyyətlərin haqlarının tanındığını, həm də sözügedən sənədin bu mövzuda tədqiqatlara təkan verəcəyinə və xüsusən də gənc alımlarımızı ruhlandıracına görə... Möhtəram Prezidentimizə minnətdarlığımı bildirirəm!

Şükür Allaha ki, xalqımız yenidən özündə casarət, təpər, mübariza ruhu təpib ayağa qalxdı, Azərbaycan bir əsrda ikinci dəfə istiqlaliyyət qazandı. Bax bu, Cümhuriyyət qurucuları qarşısında ən böyük imtanımız, o şəxsiyyətlərin ruhuna ən gözəl töhfəmizdir..!



P.S: Jurnalımız çapa hazırlanarkən şəraflı keçmişimizlə bağlı daha bir sevindirici xəbər aldı: yüz il önce AXC parlamentində asılan bayraq vətəna gatılıb. 23 aylıq şəhər tarix, Cümhuriyyət qurucuları, onların sonrakı taleyi və mühacirət dövrü barədə dəyərləri araşdırımlar müəllifi, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı, yazıçı-tədqiqatçı Əfqan Vəliyev sanki öz missiyasını başa çatdırmaq, bütövləşdirmək namına belə bir gərəkli addım atmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayraqı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. Bu münasibatla keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayraqının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərafədə Türkiyədən doğma Vətəna - Azərbaycana gatılışını tarixi hadisə adlandırıb. Ə.Vəliyev bayraqdan əlavə, həmin dövrə aid bir çox arxiv materiallarını - alyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazira təqdim edib. ♦

Söhbati qalma ali: Qurban Cabrayil